

KİTABXANA İNFORMASIYA FƏALİYYƏTİ VƏ İNTERNET

DOS. A. OURBANOV

R. E.SALEHLİ

Bakı Dövlət Universiteti

Məqalədə kitabxana-informasiya fəaliyyəti və internet haqqında geniş malumat verilmişdir. Məqalədə həm kitabxana-informasiya resurslarının həm də internetin informasiya resurslarının müxtəlif növləri geniş şərh edilmişdir.

Açar sözlər: Kitabxana-informasiya fəaliyyəti, internet, informasiya resursları, adəhivatın tablığı, elektron kitabxanalar, elektron nəşrlər.

Tarixen cəmiyyət biliklərin toplanması, şifahi şəkildə ötürülməsi (danışılması), biliklərin yazılı şəkildə təsbit edilməsi və sənədləşdirilməsi kimi mərhələli inkişaf prosesi keçmişdir. Kitabxanaların yaranması ilə nəticələnən biliklərin sənədləşdirilməsi və maddi formaya çevrilməsi mərhələsi onları gələcək nəsillərə ötürülməsinə imkan yaratmışdır.

"Kitabxana işi haqqında Azərbaycan Respublikasının qanunu"nda göstərildiyi kimi "Kitabxana, elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur". [2]

Hazırda kitabxanalar xalqın və dövlətin elmi, mədəni-mənəvi inkişafının çox mühüm attributu kimi yeni inkişaf mərhələsinə qədəm qoymuş, cəmiyyətin informasiyaladırılmasının ən mühüm vasitələrindən biri kimi getdikcə mürakkəblişən, müasir texnika və texnologiyaya əsaslanan fəaliyyət növüne çevrilmişdir.

A.N.Leontyevin fikrine, "Fealiyyetin əsas xarakteristikası onun predmetliliyidir". "Ayri-ayrı fealiyyət növlərini öz aralarında formalarına, zaman və məkan xarakteristikalarına, fizioloji mexanizmlərinə görə bölmək olar. [3, s. 13]


Kitabxana-informasiya fəaliyyəti insan tərəfindən həyata keçirilən çoxsaylı fəaliyyət növlərindən biridir. Kitabxana-informasiya fəaliyyəti haqqında geniş təsəvvürləri onu bütövlükdə insan fəaliyyəti kontekstində nəzərdən keçirməklə əldə etmək olar. Kitabxana-informasiya fəaliyyətinin mahiyyəti iki istiqamətlidir: toplama, emal, sənədlərin saxlanması və onların müxtəlif üsullarla təqdim olunması. Belə fəaliyyəti, kitabxananın da yaddaş kimi informasiyanı topladığını, yenidən işlədiyini, mühafizə etdiyini (sənəd və digər informasiya vasitələri şəklində) və bu obyektləri əldə etməklə onu yaydığını nəzərə almaqla, tarixi-informasiya fəaliyyəti adlandırmış olar.

Bələliklə, kitabxana-informasiya fəaliyyətinə belə tərif vermək olar: "Kitabxana-informasiya fəaliyyəti- kitabxana tərəfindən sənədlərin yığılmışını, emalını, saxlanması təmin edən texnoloji və yaradıcı əmək proseslərinin cəmini təşkil edən informasiya fəaliyyətinin müxtəlif növüdür". Kitabxana-informasiya fəaliyyətinin predmeti dedikdə aşağıdakılardan nəzərdə tutulur:

1. İnfərmasiya resursları
 2. İstifadəçilərin infərmasiya tələbatları [3, s. 13]

Kitabxana resurslarından istifadə prosesində istifadəçinin informasiya tələbatları dəyişə, genişlənər və yeni fəaliyyətlər yarada bilər. Burada əsas məsuliyyət kitabxanacıların öhdəsinə düşür. Belə ki, kitabxana fondunu oxucuya tanıtmaq və təbliğat aparmaq hər bir kitabxanacının əsas vəzifələrindən biridir. Aşağıdakı cədvəldə kitabxanalarda ədəbiyyatın kütləvi təbliğat formaları ilə ətraflı tanış ola bilərsiz:

Kitabxanalarda ədəbiyyatın təbliğat formaları



Cədvəl 1. Kitabxanalarda ədəbiyyatın təbliğat formaları

Yuxarıdakı cədvəli qisaca belə şərh etmək olar. Ədəbiyyatın əyani tablığı – tövsiyə olunması vacib sayılan çap məhsullarının müəyyən formada bilavasitə nümayiş etdirilməsidir. Kitabların, ümumiyyətlə çap məhsullarının, bilavasitə özünü nümayiş etdirin ən kütləvi təbliğat əsaslı kitab sərgiləri hesab olunur. Kitabların şəklini və ya üz qabığını nümayiş etdirən kütləvi təbliğat əsaslı isə kitabxana plakati və kitabxana albomlarıdır. Sərgilərin iki növü vardır:

1) Universal sərgilər dedikdə-kitabxanaya yeni daxil olan, müxtəlif elm sahəsinə dair, rəngarəng mözmun kəsb edən kitabların bir başlıq altında nümayiş etdirilməsi nəzərdə tutulur.

2) Kitabxanalarda təşkil olunan hər bir tematik sərginin başlıca məqsədi həmin kitabxananın fondu əsasında hər hansı aktual mövzuya və probleme dair kitabları oxucuların nəzərəna çatdırmaq və oxumasına maraq yaratmaqdır. Tematik sərgilər həm də kitabxananın oxucularını fondun ayrı-ayrı şübhələrinin tərkibi ilə tanış edir.

Kitabxanalarda təşkil olunan hər bir şifahi kütləvi iş forması iki məqsədi əhatə edir:

a) məlumatlandırıcı, b) tərbiyə edici. Kütləvi işin şifahi formalarının özünəməxsus spesifik cəhətlərindən biri şifahi izah olunan hər hansı bir fikrin yüksək nitq əmdəniyyəti və natiqliq məhərəti baxımından ifadə edilməsidir. Kütləvi işin şifahi formaları aşağıdakılardır: şifahi bibliografiq icməllər, ifadəli oxu, kitab müzakirəsi, oxucu konfransı, disput, mövzu gecələri, şifahi jurnallar, kitab təqdimatlarıdır.

Kitabxana informasiya fəaliyyətindən biri də oxuculara ədəbiyyatın kompleks təbliği əsludur. Oxuculara bu qəbildən olan məsləhətlər tədricən ədəbiyyatın kompleks mütaaliəsinə keçməyə zəmin yaradır. Ədəbiyyatın kompleks təbliğini üç variantda müəyyənləşdirmək olar:

1) Hər hansı bir mövzu üzrə əlaqədar olan ədəbiyyat; 2) Bir neçə yaxın mövzular üzrə əlaqədar olan ədəbiyyat; 3) Xüsusi kompleks mövzu üzrə əlaqədar olan ədəbiyyat. [4, s. 282]

Uzun illərin təcrübəsi göstərir ki, insanların həyatında kitab oxumaq həmişə mühüm rəl oynayır. Kitab oxumaq insanın inkişafında, tərbiyəsində və təhsilində böyük əhəmiyyət kəsb edib. Lakin müasir uşaqların həyatında kompüter və internet televiziyyadan da öncə yer tutur. Internet mütəmadi olaraq bizim həyatımıza öz keyfiyyətlərini dəyişərək daxil olur. Kitabxana informasiya fəaliyyətində internet resurslarından istifadə hər bir oxucuya arzuladığı kitabı və yaxud materialı tapmaqdə böyük imkanlar yaradır.

Ötən əsrin ən böyük elmi kəşflərindən olan internet müasir dövrde informasiyanı ən sürətlə təmin edən vasitədir. Əgər 20 il əvvəl dünyada təxminən 1,5 milyon nəfərin internetdən istifadə etmək imkanı vardısa, 1996-ci ildə onların sayı 60 milyon, 2006-cı ildə isə 880 milyona çatırdı. Hazırda

dünyada 3 milyarddan çox insan informasiya əldə etmək üçün internetdən istifadə edir. [5]

Yeni informasiya texnologiyalarının intensiv inkişafı və geniş tətbiqi insanların illər ərzində yaratdığı və topladığı ənənəvi informasiya resurslarını elektron formaya çevirməyə və informasiya resurslarının yeni elektron növünü yaratmama imkan verdi.

XXI əsrin bizi verdiyi imkanlar bu işin həyata keçirilməsini daha da asanlaşdırır. Bu gün respublikamızda geniş kitabxana informasiya şəbəkəsinə malik olan kitabxanalar mövcuddur. Ölkədə kitabxanaçılıq fəaliyyətinin yaxşılaşdırılması, onların müasir tələblərə cavab verən texnologiya və program təminatları ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 20 aprel 2007-ci il tarixli "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncamı imzalayıb. Sərəncamin icrası Mədəniyyət və Turizm və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə işi sayəsində həyata keçirilir. Belə ki, sərəncama əsasən kitabxanalar modernləşməli, müasir informasiya texnologiyaları ilə təmin edilməli, Azərbaycanın regionlarında fəaliyyət göstərən kitabxanalar təmir olumlu, ölkənin iri kitabxanalarının elektron kataloqu və elektron kitabxanası müasir standartlar səviyyəsinə qaldırılmalı və onun bazasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın oxucuların tam istifadəsinə verilməsini təmin etməlidir. [1]

Yeni keyfiyyətə malik olan elektron informasiya resurslarının toplanması, saxlanması, axtarışı və əldə edilməsi daha rahat və əlverişli olduğundan onlar daha geniş yayılır və istifadə edilir. Hazırda Internet texnologiyalarından şəbəkə mühitində işləməsi nəzərdə tutulan həm ixtisaslaşdırılmış, həm də ümumi təzyinat informasiya sistemlərinin qurulmasında geniş istifadə olunur. Strukturuna görə Internet müxtəlif tipli elektron informasiya resurslarını özündə toplayan və onlara müraciət üçün səsli interfeyşə malik olan nəhəng, lakin kifayət qədər çəvik informasiya-kompyuter şəbəkəsidir. Son illər ərzində Internet şəbəkəsi əsasında istifadəçilərə müxtəlif informasiya xidmətləri göstərilən çoxlu sayıda informasiya sistemlərinin serverləri qurulmuş və fəaliyyət göstərilərlər.

Internet mühitində işləyən informasiya – axtarış sisteminə (IAS) lokal və şəbəkə mühitlərində fəaliyyət göstərən IAS – dan fərqləndirən bir sıra xüsusiyyətlər mövcuddur. Onlardan biri də Internetdə informasiya resurslarının elektron varınatında olmasıdır. Internetin informasiya resurslarının əsas növləri aşağıdakılardır:

1. Elektron nəşrlər - periodik elektron jurnalları, qəzetlər, xülasələr, bülletenlər, kitablar, konfrans materialları və s.
2. Elektron kitabxanalar - ənənəvi kitabxanaların, kataloqların və s. elektron variantları

3. Internetin informasiya massivləri- WEB sənədləri, FTP arxivləri, Gopher-in, Usenet-in resursları və s.

4. Xüsusi təyinatlı informasiya resursları- xüsusi məqsədlər üçün Internetdə yerləşdirilən məlumatlar, hesabatlar, elmi tədqiqatların nəticələri, nəşr edilməsi üçün məqalələr, müxtəlif sənədlər və s.[5]

Elektron nəşrlərin, sənədlərin və ümumiyyətlə elektron resursların maddi daşıyıcıları müxtəlidir. Çap əsərlərinin maddi daşıyıcıları yalnız kağızdır, elektron resursların maddi informasiya daşıyıcıları kompüterdə olan sərt disk, optik diskler, maqnit-optik və lazer diskləri, maqnit lentləri (strimmler) və müxtəlif Internet serverləridir. Onların informasiya tutumu kağız sənədlərə nisbətən xeyli çoxdur. Elektron sənədlər elektron kitabxanaların başlıca informasiya resurslarını təşkil edir.

Hazırda elektron kitabxanaların yaradılması ənənəvi kitabxanaların saxlanması xərclərinə və inkişafına sərf olunan xərclərdən çoxdur. Lakin ənənəvi kitabxanaların əksinə orlaq elektron kitabxana komponentlərinin qiymətləri ilə bəllə ucuzaşır. Xüsusiət informasiyanın emal, mühafizə və kommunikasiya vasitələrinin qiymətləri daha sürətlə aşağı düşür, imkanları isə getdikcə artır. Bəzi prosesləri (məs, çap işi, informasiya axtarışı, statistik hesablamalar və s.) indi kompüterdə icra etmək ənənəvi üsullardan bir neçə dəfə ucuzdur. Göstəricilər kompleksi ümumi halda elektron kitabxalaların xeyrinə deyişir.

Internet informasiya resurslarının yaradılmasının cəmiyyət həyatında böyük sosial əhəmiyyəti də vardır. Bu, ilk növbədə elektron kommersiyasının və reklamin inkişafına təkan verir. Informasiyalışmış cəmiyyətdə yaşayan insanın dünyagörüşündə əhəmiyyətli dəyişikliklər baş verir. Bu isə onun yeni hüquq və vəzifələrini şərtləndirir. Evində kompüteri olmayan insanlar açıq ictimai müssisələrin, xüsusən kitabxanaların xidmətlərindən istifadəyə üstünlük verirlər. Müşahidələr göstəri ki, son illər əhalinin işsiz, təbəqəsi arasında Internetdə istifadə edənlərin sayı sürətlə artmaqdadır. Qloballaşan dünyada artıq insanlar bəyəndikləri kitabın onların şəhərlərində nə vaxt satılacağını gözləmirlər. Bu səbəbdən kitabxana işçilərinin intellektual səviyyəsinin və xüsusən elektron biliklərinin yüksəldilməsi günün tələbləri sırasında birinci yerlərdən birini tutur.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncamı 20 aprel 2007-ci il

2. Kitabxana işi haqqında / Azərbaycan Respublikasının Qanunu //Kitabxanaşunaslıq və bibliografiya, - 1999. №1.-s.3-16.

3. A.I.Qurbanov, P.F. Kazımı, M.Məmmədov "Kitabxana -informasiya fəaliyyətinin menecmenti və marketingi".-Bakı, 2012.-250 s.

4. S.M.Rzayev "Kitabxana xidməti".-dərslik.-Bakı: Bakı universiteti nəşriyyatı, 2009.-337 s.

5. <http://en.wikipedia.org>

THE LIBRARY -INFORMATION ACTIVITIES AND INTERNET

**A.QURBANOV
R.SALEHLİ
SUMMARY**

Here is extended information about the library -information activities and internet. And all kinds of resources of both library information and internet are discussed deeply.

Key words: Activity of library and information, internet, information resource, promotion of literature, e-library, e-publication.

ИНФОРМАЦИОННО-БИБЛИОТЕЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ, ИНТЕРНЕТ

**А. КУРБАНОВ
Р.САЛЕХЛИ
РЕЗЮМЕ**

В статье дана подробная информация об Информационно-библиотечной деятельности и об интернете. В статье были подробно комментированы различные виды информационно-библиотечных ресурсов, а также информационные ресурсы интернета.

Ключевые слова: Информационно-библиотечная деятельность, интернет, информационные ресурсы, пропаганда литературы, электронные библиотеки, электронные издания.